

**“AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT
BÜDCƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNUNU**

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №11, maddə 945) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554 200,0 min manat, xərcləri 15941200,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15107158,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 14633180,0 min manat, yerli xərcləri 1 308 020,0 min manat) məbləğində təsdiq edilsin.”.

2. 2-ci maddədəki cədvəlin 2.1-ci bəndində “690 000,0” rəqəmi “708 000,0” rəqəmi ilə, 2.2-ci bəndində “1 210 000,0” rəqəmi “1 730 000,0” rəqəmi ilə, 2.3-cü bəndində “2 121 600,0” rəqəmi “2 215 600,0” rəqəmi ilə, 2.3.1-ci bəndində “818 000,0” rəqəmi “830 000,0” rəqəmi ilə, 2.10-cu bəndində “215 000,0” rəqəmi “223 000,0” rəqəmi ilə, 2.14-cü bəndində “296 400,0” rəqəmi “406 400,0” rəqəmi ilə, 2.16-cı bəndində “3 918,5” rəqəmi “13 918,5” rəqəmi ilə, 2.19-cu bəndində “6 480 000,0” rəqəmi “9 203 200,0” rəqəmi ilə, 2.22-ci bəndində “26 000,0” rəqəmi “36 000,0” rəqəmi ilə əvəz edilsin.

3. 3-cü maddədəki cədvəlin 3.2.2-ci bəndində “3 918,5” rəqəmi “13 918,5” rəqəmi ilə, 3.2.3-cü bəndində “93 253,7” rəqəmi “83 253,7” rəqəmi ilə əvəz edilsin.

4. 5-ci maddəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin: “Yığımların vaxtında ödənilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun maliyyə sanksiyası və faizlər tətbiq edilsin.”.

5. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 8. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmələri və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Xərclərin istiqamətləri	Məbləğ (manatla)
8.1. Ümumi dövlət xidmətləri	1.158.636.454,0
8.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanması xərcləri	326.634.754,0
8.1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri	98.779.318,0
8.1.3. elm xərcləri	114.627.887,0
8.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri	15.695.808,0
8.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər	346.698.687,0
8.1.6. yerli (bələdiyyə) büdcələrə verilən dotasiya	3.500.000,0
8.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya	252.700.000,0
8.2. Müdafiə	1.364.796.025,0
8.2.1. müdafiə qüvvələri	1.270.857.361,0
8.2.2. milli təhlükəsizlik	88.955.665,0
8.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar	2.326.428,0
8.2.4. digər kateqoriyalara aid edilməyən xərclər	2.656.571,0
8.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq	783.290.313,0
8.3.1. məhkəmə hakimiyyəti	43.331.981,0
8.3.2. hüquq-mühafizə	686.482.522,0
8.3.3. prokurorluq	53.130.326,0
8.3.4. digər kateqoriyalara aid edilməyən	345.484,0

xərclər	
8.4. Təhsil	1.399.802.942,0
8.4.1. məktəbəqədər və ibtidai təhsil	95.345.539,0
8.4.2. natamam və orta təhsil	758.322.758,0
8.4.3. internat və xüsusi məktəblər	49.630.249,0
8.4.4. texniki-peşə məktəbləri və liseylər	72.776.933,0
8.4.5. ali təhsil	125.292.329,0
8.4.6. təhsil sahəsində tətbiqi tədqiqatlar	5.039.371,0
8.4.7. təhsil sahəsində digər xidmətlər	293.395.763,0
8.5. Səhiyyə	563.219.781,0
8.5.1. poliklinikalar və ambulatoriyalar	88.840.959,0
8.5.2. xəstəxanalar	273.190.075,0
8.5.3. səhiyyə sahəsində digər xidmətlər	4.863.761,0
8.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar	3.453.649,0
8.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər	192.871.337,0
8.6. Sosial müdafiə və sosial təminat	1.611.840.460,0
8.6.1. sosial müdafiə xərcləri	1.593.611.862,0
8.6.1.1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)	691.000.000,0
8.6.1.2. Sosial müavinətlər, yardımlar və digər sosial ödənişlər	594.684.921,0
8.6.1.3. Sığorta-pensiya təminatı və əmək haqqı sistemində islahatlar	307.926.941,0
8.6.2. sosial təminat xərcləri	18.228.598,0
8.7. Mədəniyyət, incəsənət, informasiya,	211.750.181,0

bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət	
8.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət	125.019.365,0
8.7.2. radio, televiziya və nəşriyyat	51.491.582,0
8.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm	29.649.127,0
8.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət	5.590.107,0
8.8. Mənzil və kommunal təsərrüfatı	317.294.588,0
8.8.1. mənzil təsərrüfatı	63.577.370,0
8.8.2. kommunal təsərrüfatı	248.876.271,0
8.8.3. su təsərrüfatı	4.377.388,0
8.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər	463.559,0
8.9. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi	453.010.058,0
8.9.1. kənd təsərrüfatı	431.003.408,0
8.9.2. meşə təsərrüfatı	9.651.188,0
8.9.3. balıqçılıq və ovçuluq	2.027.492,0
8.9.4. ətraf mühitin mühafizəsi	3.585.506,0
8.9.5. hidrometeorologiya tədbirləri	6.742.464,0
8.10. Sənaye, tikinti və faydalı qazıntılar	5.880.748 706,0
8.10.1. tikinti	5.867.117.000,0
8.10.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)	5.864.117.000,0
8.10.2. faydalı qazıntılar	13.631.706,0
8.11. Nəqliyyat və rabitə	67.272.161,0

8.11.1. nəqliyyat	63.222.497,0
8.11.2. rabitə	4.049.664,0
8.12. İqtisadi fəaliyyət	118.890.200,0
8.12.1. iqtisadi və kommertiya fəaliyyəti	35.000.000,0
8.12.2. iqtisadi fəaliyyətin digər sahələri	20.000.000,0
8.12.3. çoxsahəli inkişaf layihələri	62.934.150,0
8.12.4. İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar	956.050,0
8.13. Əsas bölmələrə aid edilməyən xidmətlər	2.010.648.131,0
8.13.1.məqsədli büdcə fondları	270.000.000,0
8.13.1.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu	170.000.000,0
8.13.1.2. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”	100.000.000,0
8.13.2. ehtiyat fondları	360.000.000,0
8.13.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu	210.000.000,0
8.13.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu	150.000.000,0
8.13.3. əsas bölmələrə aid edilməyən sair xərclər	1.380.648.131,0
8.13.3.1. Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər	1.087.000.000,0
8.13.3.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədən kənar xərcləri	152.000.000,0
8.13.3.3. Digər xidmətlər üzrə xərclər	141.648.131,0”

6. 10-cu maddə üzrə:

6.1. “4.420.000.000,0” rəqəmi “5.160.000.000,0” rəqəmi ilə əvəz edilsin.

6.2. həmin maddədəki cədvəlin “1. Bakı” sətirində “4 064 777 400” rəqəmi “4 804 777 400” rəqəmi ilə, “Cəmi” sətirində “4 420 000 000” rəqəmi “5 160 000 000” rəqəmi ilə əvəz edilsin.

7. 15-ci maddənin birinci cümləsində “687 000,0” rəqəmi “387 000,0” rəqəmi ilə, 16-cı maddədə “15121062,3” rəqəmi “18614847,2” rəqəmi ilə və 17-ci maddədə “8704661,1” rəqəmi “11428446,0” rəqəmi ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2011-ci il.